

Mədəni irsin təbliği diqqət mərkəzindədir

Respublikamızda mədəniyyət siyasətinin həyata keçirilməsində uğurlu addım sayılan Regional Mədəniyyət idarələrinin yaradılmasından 2 il ötür. Ötən müddət ərzində bölgələrdə mədəni inkişafın sürətləndirilməsi, təcrübə mübadiləsinin aparılması, incəsənət ustalarının peşəkarlıq səviyyəsinin artırılması, region və respublika miqyaslı yeni mədəniyyət layihələrinin həyata keçirilməsi sahəsində görülən işlər uğurludur. Regional idarələrin təşkili bu sahədə çevik idarəetməni təmin etməklə mədəniyyət müəssisələrinin səmərəli işləməsinə, keçirilən mədəni-kütləvi tədbirlərin məzmununun keyfiyyətə yaxşılaşmasına təkan vermişdir.



483 mədəniyyət müəssisəsini birləşdirən Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzen rayonlarını əhatə edir. Bu rayonlarda yerləşən klub, mədəniyyət evləri, mərkəzləşdirilmiş kitabxana sistemi və filialları, Heydər Əliyev mərkəzləri, muzey müəssisələri, qalereyalar, Uşaq-Musiqi və İncəsənət məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, göstərilən xidmətin yüksəldilməsi istiqamətində xeyli iş görülmüşdür. Təkcə ötən il mədəni-maarif müəssisələrinin yaxından iştirakı ilə həyata keçirilən bir-birindən maraqlı, daha çox tamaşaçı rəğbəti qazanan rəngarəng tədbirlər dediklərimizə yaxşı nümunədir. Qeyd edək ki, mədəni irsin təbliği, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və yayılması idarənin daim diqqət mərkəzindədir.

Bu baredə bir qədər ətraflı məlumat verən idarənin rəisi Nazim Ağayev deyir: "Yeni idarəetmə metodunun tətbiqi ilə regionun mədəni həyatı, demək olar ki, yenidən canlanmışdır. Yeni-yeni layihələrin həyata keçirilməsi bölgədə mədəni inkişafı daha sürətləndirmişdir. Arxada qoyduğumuz 2018-ci il ölkəmizin həyatında olduğu kimi, xidmət etdiyimiz rayonların mədəni, ictimai-siyasi həyatında bir çox maraqlı hadisələrlə yadda qaldı. Xalqımızın şanlı tarixi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi respublikamızın hər yerində olduğu kimi, şimal rayonlarında da geniş surətdə qeyd olundu. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzen rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan

can Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş X Ümumrespublika Kitab bayramı keçirildi. Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Regional Muğam festivalı"nda 40-dan çox gənc muğam ifaçısı öz istedad və qabiliyyətini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qusar şəhərində "100 illik tariximiz" devizi altında "Bölgələrdən-bölgələrə" adlı yaradıcılıq festivalı bütün regionun mədəni həyatından son dərəcə böyük hadisəyə çevrilmişdir. Şabran Rayon Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Yurdumuzun istedadlı gəncləri" adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Siyəzen Rayon Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin bilavasitə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəngarəng konsert proqramı baş tutmuşdur.

Xalqımızın qədim sənət nümunələrinin, milli mətbəxinin, adət və ənənələrinin təbliğinə həsr olunmuş tədbirlər daha çox maraq doğurur. Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan xalqının qədim süfrə mədəniyyətini özündə əks etdirən sərgi günlərlə davam etmişdir. Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə təşkil olunan sərgidə xalqımızın süfrə mədəniyyətini əks etdirən 300-dək qədim məişət əşyası təqdim olunmuşdur. Quba şəhərində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə respublikamızda ilk dəfə keçirilən "Regionun mətbəx günü" adlı festival iştirakçılarda çox böyük maraq doğurmuşdur.

Ötən il regionda öz möhtəşəmliyi ilə seçilən daha bir tədbir Xaçmaz Regional Mədəniyyət İdarəsi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Xalq şairi Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Siyəzen Mədəniyyət Mərkəzində Azərbaycan

can poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə olmuşdur. Tədbirdə respublikanın görkəmli alimləri, şair və yazıçıları, Müşfiq poeziyasının pərəstişkarları iştirak etmişdir. Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə əməkdaşlığı çərçivəsində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi də geniş surətdə qeyd olunmuşdur.

Regionda fəaliyyət göstərən yeganə Dövlət Dram teatrı olan Quar Dövlət Ləzgi Dram Teatrının repertuarı da ötən il çox zəngin olmuşdur. Ötən ilin may ayında "Sərhədsiz teatr" III Şəki Beynəlxalq teatr festivalı çərçivəsində bu teatrın kollektivi Xaçmaz Mədəniyyət Mərkəzində "Pəri cadu" tamaşası böyük rəğbətlə qarşılanmışdır. Onu da qeyd edək ki, mart ayında Qəbələ Xalq Teatrı regionda "Göyçək Fatma" tamaşası ilə çıxış etmişdir. Şabran Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram dərnəyinə "Xalq teatrı" adının verilməsi də regionun mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.

Ötən il mədəniyyət işçilərimiz üçün həm



də sərgilər ili olmuşdur. İdarəmiz tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dekorativ tətbiqi sənət növləri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət bir sıra sərgilərə minlərlə tamaşaçı baxmışdır. Xaçmaz Dövlət Rəsm Qalereyasında metal üzərində bədii döymə ustası Zeydulla Ağayevin, çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin, dekorativ toxuma ustası Könül Əsgərovanın, Xaçmaz şəhər Uşaq-İncəsənət Məktəbinin müəllim və şagirdlərinin, dekorativ tətbiqi sənət ustası Rüqiyyə Ziyadxanovanın əl işlərindən ibarət "Sehrli illələr" adlı sərgisi, Qusar şəhər sakini, gənc fotoqraf Jalə Qədimova tərəfindən ilin müxtəlif fəsilələrində çəkilmiş fotosəkillərindən ibarət "Təbiətin əsrarəngiz anları" adlı fotosərgisi tamaşaçılarda böyük maraq doğurmuşdur. Cari ildə də mədəniyyət ocaqlarımız gərgin yaradıcılıq əzmiylə çalışacaq, tamaşaçıları daha müasir və zövq oxşayan tədbirlərlə sevindirəcəkdir.

Ziyafəddin BAYRAMOV,
"Respublika".

